

İsmayılovun yaradıcılığında satirik qrafika

Telman İbrahimov

AMEA Memarlıq və İncəsənət İnstitutu. Azərbaycan.

Annotasiya. Məqalədə Azərbaycanın görkəmli qrafika rəssamı İsmayılovun qrafik yaradıcılığının icmalı verilir. Rəssamin satirik qrafika sahəsində ilk addımları XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunan məşhur “Molla Nəsrəddin” satirik jurnal ilə bağlıdır. İkinci Dünya müharibəsində alman faşizmini ifşa edən plakat və karikaturaları rəssamin yaradıcılığında “Molla Nəsrəddin” ənənələrinin yaradıcı davamı olmuşdur. “Təşviqat pəncərələri” adlanan həmin plakatlarda rəssam kəskin satirik obrazlar yaradaraq, alman faşizminin iç üzünü ifşa edirdi. Rəssam satirik qrafika sahəsindəki yaradıcılığını 1952-ci ildən nəşr olunan “Kirpi” jurnalında davam etdirmişdir.

Açar sözlər: İsmayılov, satirik qrafika, plakat, karikatura, “Kirpi” jurnalı, “Molla Nəsrəddin” jurnalı

Məqalə tarixçəsi: göndərilib – 03.03.2022; qəbul edilib – 14.03.2022

Satirical graphics in Ismayil Akhundov's creativity

Telman Ibrahimov

Institute of Architecture and Art of ANAS. Azerbaijan.

Abstract. The article presents an overview of the graphic heritage of the famous Azerbaijani artist Ismayil Akhundov. The traditions of the satirical magazine “Molla Nasreddin”, published in Azerbaijan at the end of the 19th – beginning of the 20th century, were accepted and processed by the artist in his work. During the Second World War, the artist created a huge number of posters and caricatures that revealed German fascism. Further satirical work of the artist is associated with the magazine “Kirpi” (Hedgehog), published since 1952.

Keywords: Ismayil Akhundov, satirical graphics, poster, caricature, “Kirpi” magazine, “Molla Nasreddin” magazine

Article history: received – 03.03.2022; accepted – 14.03.2022

Giriş / Introduction

İsmayılov 1928-32-ci illərdə Moskva Poliqrafiya İnstitutunun Nəşriyyat fakültəsində rəssamlıq təhsili almışdır. Bu amil onun sonrakı qrafika yaradıcılığının ana xəttini təşkil edir. İsmayılovun qrafikasında özünün aktuallığı, həyatiliyi və publisistik kəsəri ilə satirik qrafika janrı xüsusilə fərqlənir. Ona görə də rəs-

sam ilk növbədə məhz satirik qrafika rəssamı kimi tanınmışdır. Rəssamin yaradıcılıq bioqrafiyasında boyakarlıq və teatr-dekorasiya boyakarlığı lokal və ya epizodik hal təşkil etsə də, o, qrafika sənəti və onun müxtəlif janrları ilə həyatı boyu məşğul olmuşdur.

Əsas hissə / Main Part

Moskva Poliqrafiya İnstitutunda təhsilə yenicə başlamış rəssam, Axundovların ailə dostu Mirzə Cəlil Məmmədquluzadənin məsləhəti və təklifi ilə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Jurnalın nəşrinin Bakı mərhələsi 1922-31 illəri əhatə etmişdir. Satirik karikaturaların yaradılması üçün gənc rəssamları jurnalda dəvət edən Mirzə Cəlilin məsləhəti və tövsiyəsi ilə “Molla Nəsrəddin”in 1928-ci il nəşri üçün yeni üz qabığı rəsminin yaradılması bila-vasitə İsmayılov Axundova tapşırılır və bu iş rəssamin jurnalla əməkdaşlığının başlanğııcı olur.

Jurnalın üz qabığında rəssam jurnalın əsas qəhrəmanı olan Molla Nəsrəddini elə jurnalın rəssamı qismində təsvir etmişdir. Yeni əlibaya keçidlə əlaqədar jurnalın əski ərəb qrafikası ilə yazılmış adını latin qrafikası ilə əvəz edən molla-rəssam yeni mərhələnin və yeni ab-havanın tərənnümçüsü kimi İsmayılov Axundov tərəfindən təqdim edilmişdir.

I.Axundov Moskvada təhsilini başa vurub ölkəmizə qayıtdıqdan sonra 1932-37-ci illər ərzində “Azərnəşr”də rəssam və qrafika şöbəsinin müdürü vəzifəsində çalışır. Rəssam bu müddətdə Mirzə Ələkbər Sabirin 1934-cü ildə nəşrə hazırlanan “Hophopnamə” əsəri üçün satirik illüstrasiyalar yaradır. Şairin söz atəşinə tutduğu dirnaqarası qəhrəmanları rəssam satirik tərzdə təsvir edərək, “Molla Nəsrəddin” jurnalının bədii ənənələrini davam etdirir.

1937-40 illərdə İsmayılov Axundov Rəssamlıq Məktəbinin direktoru təyin edilir və bir çox istedadlı gənc rəssamlarımızın püxtələşməsində iştirak edir.

İsmayılov 1940-cı ildən yenicə yaradılmış Nizami Gəncəvi adına Ədəbiyyat Muzeinin direktoru və baş rəssamı vəzifəsində çalışır. Azərbaycan və dünya ədəbiyyatı ilə sıx temas rəssamın kitab illüstrasiyası sahəsində işləməyinə təkan verir. Bu sahədə onun ilk irimiqyaslı işi Nizami Gəncəvinin “Xəmsə”sinə çəkilmiş illüstrasiyalar və kitab tərtibatları olur. Xəmsənin “İsgəndərnəmə” cildinin illüstrasiyalarını Əmir Hacıyev, ümumi bədii tərtibatını isə İsmayılov yaradır. Muzey fəaliyyəti dövründə nəşriyyatlarla əlaqəsini kəsməyən

rəssam bir sıra kitab nəşrlərində illüstrator-rəssam kimi iştirak edir.

İkinci Dünya müharibəsinin başlanğııcı ərzəfəsində İsmayılov Xalq artisti Adil İsgəndərovun dəvəti ilə Dövlət Dram Teatrında teatr-dekorasiya rəssamı kimi çalışmışdır.

İsmayılov Axundovun satirik qrafikaya aludəciliyi və bu sahədə olan istedadı İkinci Dünya müharibəsi zamanı yenidən dirçəlir. Vaxtilə “Molla Nəsrəddin” jurnalında əldə etdiyi bacarıqlar müharibə dövründə buraxılan plakatların, təşviqat pəncərələrin (“Aqıt okno”) və karikaturaların yaradılmasında özünü bürüzə verir.

Təşviqat pəncərələri müharibə dövrü yaranmış spesifik plakat janrı olaraq, aktual hadisələri, siyasi-ictimai yanaşma və qiymətləndirmələri operativ şəkildə döyüşçülərə və arxa cəbhəyə bədii təsvir vasitəsilə çatdırılmağı nəzərdə tuturdu. Cəbhədə olan vəziyyəti, beynəlxalq aləmdə baş verən siyasi hadisələri hədəf tutaraq, təşviqat pəncərələri bunlara satirik münasibətləri əks etdirmişdir. Təşviqat plakatları satirik forması, humoru ilə, xalq məsəlləri və atalar sözləri vasitəsilə düşməni ifşa edir, döyüşçülərimizi və vətəndaşlarımızı isə qələbəyə ruhlandırmışdır.

Azərbaycanda Böyük Vətən müharibəsi zamanı rəssamlarımız tərəfindən yaradılmış təşviqat pəncərələrərinin ilk nümunəsini də məhz İsmayılov yaratmışdır. 1 sayılı təşviqat pəncərəsi müharibənin (1941) başlamasına həsr olunub və Vətənimizə hücum edən alman faşistlərinin aqibəti barədə Azərbaycan xalqına yaxşı məlum olan atalar sözü vasitəsilə bədii şərhini tapmışdır: “Keçinin əcəli çatanda, buy-nuzunu çobanın çomağına sürtər”, – kəlami üzərində qurulmuş kompozisiya iki pəncərədən ibarət olaraq, əcəli çatmış keçi qismində Hitlerin əvvəli və son aqibətini təsvir edir.

Rəssamin “Qafqaz xəncəri”, “Pişik görəndə, şir olur, şir görəndə, pişiyə dönür”, “Hebbelsin propaqandası” mövzulu təşviqat pəncərələrində rəssam kəskin satira, humor və müqayisələrdən istifadə edərək, iti və yaddaqlan satirik obrazlar yarada bilmişdir.

Rəssamin 59 saylı təşviqat pəncərəsi beynəlxalq hadisələrə həsr olunub. İşgalçi Almaniyanın təhribi ilə bəzi Balkan millətçilərinin ABŞ-a qarşı uydurma müharibə elan etmələri rəssam tərəfindən ələ salınaraq, həmin hadisələrin əsl və gizli hərəkətverici qüvvəsini aşkar edir.

Təşviqat pəncərələri ilə bərabər, rəssam satirik plakat və karikaturalar da yaradaraq, düşməni gülüş hədəfinə çevirməyi bacarmışdır. Belə plakatlardan biri “Təsvir və reallıq” adlanır. Plakatda rəssam alman təbliğatının alman əsgərlərini qəhrəman, müsbət obrazda tərənnüm etməsinin əslində yalan olmasını ifşa edir. Sərt qışın şaxtasında soyuqdan donan alman əsgərləri yalançı təşviqatda tam təchiz olunmuş, qorxmaz qəhrəmanlar kimi tərənnüm edilirlər. Plakatda təbliğatda “təsvir olunanla reallığın fərqi göstərilir. Belə tənqid plakatlardan digəri Sovet ordusunun irimiyyaslı 1945-ci il yaz hücumuna həsr olunaraq, “SSRİ-də Bahar başlandı” adlanıb. Sıralara düzülərək hücuma keçən Sovet ordusu qarşısında tab gətirməyərək kor-təbii qaçan alman ordusu gülüş hədəfinə çevrilib.

İsmayılov Axundov satirik qrafika sahəsində yaradıcılığını müharibədən sonra da davam et-

dirmişdir. Təsərrüfatın yenidənqurulmasına həsr olunmuş plakatlarda ölkədə baş verən dinc quruculuq işlərindən bəhs olunurdu. Kənd təsərrüfatının yenidən qurulması, yeni əmək sahələrinin açılması və onlarda baş verən neqativ tendensiyalar rəssamın gülüş hədəfinə çevrilərək diqqətindən yayılmırı.

1952-ci ildən təsis edilmiş “Kirpi” satirik jurnalı ilə yaxından əməkdaşlıq edən rəssam onlarla karikaturalar yaradaraq, əmək şəraitində, sosial mühitdə, ailədə, məişətdə mövcud olan neqativ hallara bir rəssam kimi reaksiya verərək, gülüş doğuran karikatura və dostluq şarjları yaradır. Cəmiyyətdə, istehsalatda və məişətdə olan neqativ halların tənqidinə həsr olunmuş karikaturalar çox vaxt şərhsiz belə anlaşıqlı obrazlar kimi gülüş doğurmuşdur.

İsmayılov Axundov yalnız tənqid deyil, eni zamanda xeyirxah gülüş, təbəssüm doğuran dostluq şarjlarının da müəllifi olmuşdur. Onun 1958-ci ildə yaziçi Mir Cəlalın və görkəmli bəstəkar, dirijor, pedaqoq Səid Rüstəmovun 50 illik yubileyinə həsr olunmuş dostluq şarjlarını göstərmək olar.

Nəticə / Conclusion

İsmayılov Axundovun satirik qrafika sahəsindəki yaradıcılığını “Molla Nəsrəddin” jurnalı ənənələrinin sonrakı dövrdə inkişaf etdirilməsi sahəsində əhəmiyyətli və dəyərli bədii fenomen

saymaq olar. Rəssamin satirik qrafikası XX əsr Azərbaycan təsviri sənətinin mühüm tərkib hissəsi olaraq incəsənət tariximizə daxil olub.

Ədəbiyyat / References

1. Azərbaycan incəsənəti. Bakı: İşıq, 1992.
2. Искусство Советского Азербайджана. Москва: Советский художник, 1970.
3. Миклашевская Н.М. Становление и развитие искусства Социалистического реализма в Советском Азербайджане. Баку: Элм, 1974.
4. Наджафов М. Искусство, рожденное революцией. Баку: Гянджелик, 1981.
5. Очерки изобразительного искусства Советского Азербайджана. Баку: Издательство Академии Наук Азербайджанской ССР, 1960.


Сатирическая графика в творчестве Исмаила Ахундова

Тельман Ибрагимов

Институт архитектуры и искусства НАНА. Азербайджан.

Резюме. В статье представлен обзор графического наследия известного азербайджанского художника Исмаила Ахундова. Традиции сатирического журнала «Молла Насреддин», издававшегося в Азербайджане в конце 19-го – начале 20-го века были восприняты и переработаны художником в своем творчестве. В период Второй мировой войны художник выполнил огромное количество агитационных плакатов, высмеивающих фашизм. Дальнейшее сатирическое творчество художника связано с журналом «Кирпи» («Еж»), издававшимся с 1952 года.


Ключевые слова: Исмаил Ахундов, сатирическая графика, плакат, карикатура, журнал «Кирпи», журнал «Молла Насреддин»



"Molla Nəsrəddin" jurnalının
yeni üz qabığı – 1928



I.Axundov.
M.Ə.Sabir. Hophopnamə – 1934



Keçinin əcəli çatanda...
Aqit Pəncərə № 1 – 1941



Pişik görəndə şir olur...
Aqit Pəncərə